

Nümunəvi musiqi məktəbi



Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, müxtəlif sahələri əhatə edən islahatların dərinləşməsi, mövcud potensialın gücləndirilməsi respublikamızda dinamik inkişafın təmin olunmasına, əldə olunan çoxsahəli nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafında olduqca mühüm əhəmiyyət daşıyan ilk Dövlət Proqramının qəbul olunmasından ötən illər ərzində makroiqtisadi göstəricilər, açılan minlərlə iş yerləri, istifadəyə verilən say-sız-hesabsız müxtəlif təyinatlı obyektlər region proqramının

uğurla icrasının bölgələrin sosial-iqtisadi inkişafındakı əhəmiyyətini bir daha təsdiq etmişdir.

Bu illər ərzində ölkəmizin bütün bölgələrində olduğu kimi, sənaye şəhərlərimizindən olan Mingəçevirin də həyatının bütün sahələrində nəzərəcarpaq dəyişikliklər olmuş, səhiyyə, təhsil, mədəniyyət obyektləri, yollar, inzibati və sosial binalar tikilərək vətəndaşların istifadəsinə verilmişdir.

Son illərin statistikasına deməyə əsas verir ki, şəhərin abadlaşmasında quruculuq, səliqə-sahman işlərinin həyata keçirilməsində minlərlə şəhər sakini özələrinə yeni iş yerləri tapmışlar.

Bu gün əvvəlki illərlə müqayisədə xeyli gözəlləşmiş, öz simasını sözün həqiqi mənasında dəyişmiş Mingəçevirdə öz işi, nailiyyətləri və çoxsaylı uğurları ilə sayılıb-seçilən təhsil müəssisələri yetərincədir. Bu təhsil müəssisələri içərisində həmişə qabaqcılığı ilə seçilən, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını şərəflə daşıyan XI illik musiqi məktəbi xüsusi yer tutur.

Şəhərin ən görkəmli yerlərindən birində yerləşən, 1953-cü ildən fəaliyyət göstərən bu mədəniyyət ocağını 62 il ərzində yüzlərlə şagird başa vurmuşdur. Məktəbin çoxsaylı məzunlarının sorağı indi Mingəçevirin hüdudlarından çox-çox uzaqlardan gəlir. Bu nümunəvi təhsil

ocağının tez-tez şəhərdə və həmçinin ölkəmizin paytaxtında təşkil olunan müxtəlif tədbirlərdə ləyaqətlə təmsil olunması da qürurverici hadisələrdən biridir.

Bu gün Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinə qabaqcıl mədəniyyət işçisi, təcrübəli pedaqoq Namiq Mirzəyev rəhbərlik edir.

Təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, həmçinin nümunəvi pedaqoji kollektivin formalaşmasında Namiq müəllimin əməyi danılmazdır.

Bizimlə söhbətində əldə olunan müvəffəqiyyətlərin əsasında işə məsuliyyətlə yanaşmanın başlıca şərt olduğunu bildirən musiqi məktəbinin direktoru qeyd etdi ki, fəaliyyətə başlamasından altmış ildən artıq vaxt keçməsinə baxmayaraq, kollektivin səyi nəticəsində təhsildə uğurlar ilbəl artır.

Musiqi məktəbini müvəffəqiyyətlə başa vuran məzunların sorağı ölkənin sayılıb-seçilən təhsil ocaqlarından gəlir.

Söhbət zamanı onu da öyrəndik ki, hazırda məktəbdə fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələri fəaliyyət göstərir. Musiqi məktəbinin bu şöbələrində 710 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 226 nəfər yüksək ixtisaslı müəllim məşğul olur.

Məktəbdə təlim-tərbiyə prosesinin təşkili ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin

əsasnaməsinə uyğun olaraq uşaq, yeniyetmə və gənclərin Azərbaycanın xalq, klassik və dünya mədəniyyəti, incəsənətinin ən yaxşı nümunələri əsasında estetik zövqü formalaşdırılır. Böyüməkdə olan nəslin mənəvi-estetik tərbiyəsinə gücləndirmək məqsədi ilə ümumtəhsil məktəbləri və valideynlərlə daim əlaqə saxlayı-



rıq, həmçinin məktəbdə valideyn komitəsi yaradılmışdır ki, bu da valideynlərlə əlbir işə olduqca böyük kömək edir. Bununla bərabər, ən istedadlı və qabiliyyətli şagirdlər təhsillərini davam etdirmək üçün ixtisasları üzrə orta və ali ixtisas təhsil müəssisələrinə yönəldilir.

Mədəniyyət və Turizm Nazirliyinin tədris planına uyğun olaraq məktəbdə illik tədris planı hazırlanır və onun tələblərinə

uyğun yerinə yetirilməsi təmin olunur.

Məktəbdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə mütləq olaraq açıq dərslər keçirilir, akademik konsertlər təşkil olunur. Peşəkar müəllimlər gənclərə kömək məqsədi ilə metodiki dərslər aparırlar. Peşəkarlıq səviyyəsini yüksəltmək üçün müəllimlər ixtisasartırma

Respublikasının yaranma günü, 15 iyun – Qurtuluş günü, 18 sentyabr – Milli musiqi günü, 5 oktyabr – Müəllim günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənlikləri qeyd olunur. Ümumtəhsil məktəblərində, uşaq bağçalarında, qocalar evində və şəhərimizdə yerləşən hərbi hissədə müəllim və şagirdlərimiz konsert proqramı ilə çıxış edirlər.

Bu ilki tədris ilində məktəbin şagirdlərindən Nuranə Əliyeva və Lalə İsmayilzadə 7 aprel 2016-cı ildə Azərbaycan Musiqi Akademiyasında keçirilmiş Respublika müsabiqəsində uğurla çıxış edərək fəxri fərmana layiq görülmüşlər.

Həmçinin xanəndəlik sinfinin şagirdləri Günel İsmayilova, Fatimə Qasimova Xan Şuşinski adına Muğam İfaçıları III Respublika Müsabiqəsində uğurla çıxış etmiş və mükafata layiq görülmüşlər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbir öz əzəməti və geniş əhatə dairəsi ilə daha yaddaqalan olmuş və maraqla qarşılanmışdır.

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, keçirilən bütün tədbirlər uzunmüddətli hazırlığın, gərgin əməyin, kollektivin tapşırılan işə məsuliyyətlə yanaşmasının nəticəsi kimi uğurlu və yaddaqalan olur. 2014-cü ildə məktəbimizdə Ra-

miz Quliyevin ustad dərsləri keçirilmişdir ki, bu da uzun zaman yaddaşlardan silinməyəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Proqramına daxil olmuş bütün tədbirlər ilə bağlı müəllimlər arasında “dəyirmi masa” və müzakirələr təşkil olunur.

Hər il xalqımızın həyatında önəmli yer tutan insanların yubileyləri təntənəli qeyd olunur. O cümlədən ulu öndərimiz Heydər Əliyevin, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum gününün böyük təntənə ilə qeyd olunması ənənə xarakteri almışdır.

Məktəbdə keçirilən bütün tarixi və əlamətdar günlərə dair tədbirlərin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksək səviyyədə qurulmasına yönəldilmişdir.

2014-cü ildə məktəbin fəaliyyətə başlamasının 60 illik yubileyi şəhərimizdə böyük təntənə ilə qeyd olunmuşdur.

Musiqi məktəbinin 15 nəfər müəllimi yubiley münasibətilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanla təltif edilmişdir.

Kollektivimizin hər bir üzvü tədris prosesində daha böyük uğurlar qazanmaq üçün səyini bundan sonra da əsirgəməyəcəkdir.

İlham PƏNAHOV,
“Respublika”.